



HACIQABUL

№ 25
(659)

25 dekabr
2016-cı il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

Azərbaycanın özü qədər əbədi lider

Dekabrın 12-də minlərlə hacıqabullu ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsini yad etdi



Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il ötür.

Azərbaycan dövlətçiliyinin xilasını, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarını xalqımızın müqəddəs ziyarətgahına, gənclərimizin and yerinə çevrilib. Bütün ilboyu insanlar ulu öndərin məzarını ziyarətə gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış

böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ulu öndərin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırb.

Dahi şəxsiyyət olduqca mürəkkəb bir dövrdə xalqın xid-

mətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosial-önümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən Yeni Azərbaycan Partiyasının banisidir.

Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi olaraq respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruc-

uluq proseslərinin önündə gedir.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş ittifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.

1993-cü ilin yayında, müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və

ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və ulu öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti fəlakətdən qurtardı. Qədirlən Azərbaycan xalqı dahi oğlunun bu evəzsiz xidmətlərini heç vaxt unutmur.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü günü-dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi Hacıqabul rayonunda da ulu öndərin xatirəsi ehtiramla yad edildi. Həmin gün minlərlə hacıqabullu Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətə ehtiramlarını bildirdilər, abidəsini ziyarət etdilər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri və əmək kollektivləri ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər.

Gün uzununu rayonumuzun sakinləri, gənclər, məktəb şagirdləri, ictimaiyyət nümayəndələri müasir dövlətimizin memarı və qurucusuna ehtiram hissi ilə dəstə-dəstə parka gəlir, abidəsini ziyarət edərək, ulu öndərə Allahdan rəhmət dilədilər.

"Hacıqabul"



Ümumxalq məhəbbətinin tərənnümü



Maarifləndirmə tədbiri keçirildi



18 dekabr tarixi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1990-cı ildə qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiyanın

qəbul edilmə tarixi Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Həmin vaxtdan etibarən 18 dekabr tarixi Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.

Dekabrın 19-da rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşlıq hallarının aradan qaldırılması" mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Mirsarı Seyidov çıxış edərək Azərbaycanda Miqrasiya Xidmətinin yaradılmasından, ötən illər ərzində bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması tənzimlənməsi məqsədi ilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra tədbirlərin həyata keçirilməsindən danışdı.

Qeyd olundu ki, bu gün ölkəmizə təşrif buyuran əcnəbilərin ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti



olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması məsələləri ilə məşğul olan Dövlət Miqrasiya Xidməti-

nin əsas qayəsi qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.

Tədbirdə iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

"Hacıqabul"

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir



Artıq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına sayılı günlər qalır. Köhnə ili yola salıb yeni ili qarşılamaq vaxtıdır. Xalqımız bu bayramları hər il böyük ruh yüksəkliyi və sevincə qeyd edir. Qarşından gələn bayramlar münasibəti ilə Hacıqabul rayon İcra Hakimiyyəti rayonda kənd təsərrüfatı məhsullarının satış yarmarkasını keçirir.

Yarmarka 25 dekabrdan 30 dekabr tarixinə kimi şəhərimizin İsmət

Qayıbov küçəsində, "Aynur" şadlıq sarayının yanında keçirilir.

Rayon sakinlərinin bayram öncəsi kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkasına bayram süfrəsinə və mövsümə uyğun meyvə-tərəvəz, ət və quş əti, yumurta, ağartı, çərəz və s. məhsullar çıxarılmışdır.

Rayon sakinləri yarmarkada istədikləri məhsulları təzə və keyfiyyəti, eyni zamanda bazardakından ucuz qiymətə ala biləcəkdir.

Öz ziyası ilə şagirdlərinin yolunu işıqlandıran müəllim

Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyilər çox olmuşdur.

Müəllimi günəşə, bağbana, mühəndisə bənzədərək uşaqlara bağban kimi qayğı göstərməsini, mühəndis kimi insan qəlbinin layihəsini cizmasını vurğulamağa çalışmışlar.

Yasəmən müəllimə - ömrünün yarıdan çoxunu öz sevimli peşəsinə həsr edərək işlədiyi kollektivin günəşi, bağbanı, mühəndisi olmuşdur.

Muxtarova Yasəmən Muxtar qızı Hacıqabul şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirən Yasəmən Muxtarova N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1969-cu ildə universiteti bitirərək 1 saylı məktəbə müəllim təyin olunmuşdur. Bununla da bu ziyalı xanımın şərəfli yoluna ilk yolçuluğu başlayır. Bu yolçuluq onun yolunu 1988-ci ildə direktor müaviniyindən salır. Pedaqoji yolu müəllimlikdən, direktor müaviniyindən keçən, "Baş müəllim" adına layiq görülen Yasəmən müəllimə əslində kimdir?!

Yasəmən müəllimə - yüksək mədəniyyətə və mənəviyyətə malik bir xanımdır. O, zahiri və daxili mədəniyyəti, nəci bəxşi keyfiyyətləri özündə birləşdirən düzlük, ədalətlik, xeyirxahlıq, humanizm, sadəlik nümunəsidir. İşlədiyi müddət ərzində o təkcə müəllim kimi yox, sözün həqiqi mənasında yol göstərən, qayğıkeş birisi olub. O, hər kəsə nüfuzu ilə təsir edirdi. O, hər zaman sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmış, öz nüfuzunun keşiyində durub. Bu keyfiyyəti onu işlədiyi kollektivdə hörmət sahibi, sayılıb-seçilən rəhbər işçi etmişdir. Yasəmən müəllimə təkcə müəllim yox, həm də kollektivin, xüsusilə də gənc müəllimlərin məslə-



hət yeri, yolgöstərən olmuşdur.

Yasəmən müəllimənin yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinə, xalqımıza xeyir verəcək layiqli vətəndaşdır. Yasəmən müəllimə - öz peşəsinə dərin sevgi ilə bəzən sevir və onun şagirdi olan hər bir şəxs də ana dilimizi, ədəbiyyatımızı belə sevmişdir. Yasəmən müəllimə ilə bağlı hər bir şagirdin özünəməxsus təəssürləri var. Şagirdlər onu dərslər zamanı tələbkar, biliyin sirlərini incəliklə şagirdlərinə öyrədən bir müəllim kimi tanıyırdılar.

Müəllimə nahaq yerə ziyalı demirlər. Yasəmən müəllimə də öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə bilik şəfəqlərini saçmışdır. Qəlbən, mənən pak olan, bütün şagirdlərinə bir gözlə baxan, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olan ziyalı xanım təkcə hansısa fənni tədris etməklə, bilik verməklə işini bitmiş hesab etməmiş, geniş dünyagörüşü, yüksək mədəniyyəti, intellekti, davranışı, geyimi, rəftarı, ən əsası dərin biliyi, savadı ilə həmişə 1 saylı məktəbin kollektivinə, sevimli müəllimlərinin

"töküklərini dənəyən" şagirdlərinə nümunə olmuşdur.

Təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini-sevinci, kədəri, problemləri ilə birgə yaşayan Yasəmən müəllimə yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşmışdır. O, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verib.

Şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşüncəsi, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolğöstərən, bələdçisi olan Yasəmən müəllimənin yitirilməsini bu gün ölkəmizin, ən əsası da rayonumuzun idarə və təşkilatlarında, yüksək vəzifələrdə görmək mümkündür.

Otuz dörd il müəllim dünyasının yolçusu olan Yasəmən Muxtarova Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 2012-ci ildə 65 yaşlı müəllim kimi vüqarla addımladığı bu yolu şərəflə sona çatdıraraq işlədiyi doğma ocağından, doğma olan kollektivindən, sevimli şagirdlərindən ayrılmışdır. Lakin bu ayrılıqdan sonra da Yasəmən müəllimə unudulmamış, daim kollektivin üzvləri, sevimli şagirdləri tərəfindən xatırlanmışdır. Bu ayın Yasəmən müəllimə üçün xüsusi önemi var. Çünki bu ayda Yasəmən müəllimə ömrünün 70-ci baharına qədəm qoyur. Ömrünü rayonumuzun təhsil sisteminin inkişafına, sevimli şagirdlərinə həsr edən, təhsil sahəsində öz səmərəli fəaliyyəti, pedaqoji rəhbərlik bacarığı ilə könlülərdə xoş iz, yaddaşlarda xatirələr yazan, dilimizə incəlikləklərini yorulmadan təbliğ edən bu ziyalı xanıma yeni yaşında yeni uğurlar, cəsarətliyi, yaşay-yaratmaq həvəsi arzu edirik.

Səadət Kərimova



Ümumdünya QIÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirildi

QIÇS-XX əsrdə bütün dünyada çox geniş yayılmaqda olan ən global problemlərdən hesab edilən bir patalogiyadır. QIÇS-Qzanılmış İmmun Çatışmazlıq Sindromu deməkdir. Bütün bəşəriyyət bu bəla ilə mübarizəyə qoşulub və 1 Dekabr-Ümumdünya QIÇS-lə mübarizə günü elan edilmişdir.

TIAHI rayon komitəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "1 Dekabr-Ümumdünya QIÇS-lə mübarizə günü" nə həsr olunmuş tədbir keçirildi.

Mövzu ilə əlaqədar məktəbli şagirdlərin çəkdiyi rəsmlərə baxış keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Natiq Mustafayev, rayon Polis Şöbəsinin əməkdaşı Şaiq Qulamov, rayon Mərkəzi Xəstəxanası Baş həkimin müavini Fatma İsmayilova, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov çıxış edərək QIÇS-lə mübarizənin yollarından danışdılar.

Şagirdlərə mövzu ilə əlaqədar bukletlər paylandı və tövsiyə olundu ki, öz sağlamlığına daha məsuliyyətlə yanaşsın və İV xəstəliyinin yoluxma yollarından qorunmağı bacarsınlar.

Kifayət Əmirbəyova,
TIAHI rayon komitəsinin sədri

Baramaçılığın inkişafı üçün yem bazası yaradılır


Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkəmizin bütün bölgələrində olduğu kimi Hacıqabulda da bu sahəyə ciddi diqqət göstərilir.

Bu il rayonda 28 min tut tuginin əkilməsi nəzərdə tutulub. Hazırda bütün ərazilərdə, xüsusən Meyniman (10

min ədəd), Navahı (5 min ədəd) ərazi vahidliklərində və Regional Kür Meşə Tingliyi Məqsəssisində (5 min ədəd) tut tugini əkilmişdir.

Ting əkinə mütəxəssislərin nəzarəti altında aparılmışdır. Qeyd edək ki, rayonda baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir.

"Hacıqabul"



Moskvada qızıl medallar qazandılar

2016-cı il dekabrın 3-də və 4-də Moskva şəhərində 20-yə yaxın ölkə idmançılarının iştirakı ilə Beynəlxalq QOCYU-RYU Okinava Karate-Do, Kobute və Kempo-RYU növləri üzrə dünya çempionatı keçirilmişdir.

Bu mötəbər yarışda Azərbaycanın yığma milli komandasının üzvləri olan Hacığıbul rayonunun idmançıları da iştirak etmişlər. Belə ki, onlardan Murad Məmmədov 40 kq çəki dərəcəsində dünya çempionatında ilk dəfə olaraq döyüşmüş və bürünc medala layiq görülmüşdür.

Həmyerimiz Abbas Hüseyn ən az çəki dərəcəsində (20 kq) 2 versiyada yarışa qatılaraq KATA proqramı üzrə yarışın bürünc medalını, döyüş növündən isə bütün rəqiblərinə qalib gələrək yarışın ən ali mükafatını əldə etmiş, onun şərəfinə üçrəngli bayrağımız qaldırılmış, Milli himnimiz səsləndirilmişdir.

Abbas Hüseyn hərbiçi ailəsində dünyaya göz açmış və vətənpərvərlik ruhunda tərbiyələnmişdir. Hüseynin atası Zamin Abbasov zabitdir. Hacığıbul rayon hərbi hissəsinin komandiri, polkovnik Etibar İlyasov dünya çempionu olmaları münasibə-

tile Abbas Hüseyni və onun məşqçisi Elnur Şəfiyevi hərbi hissənin şəxsi heyəti qarşısında təbrik etmiş, onların hər ikisinə qiymətli hədiyyələr təqdim etmişdir. Hüseynin oxuduğu şəhər 4 sayılı tam orta məktəbin direktoru Hüseyn İbrahimov və sinif rəhbəri Leyla müəllimə karate üzrə azyaşlı dünya çempionunu bu böyük qələbə münasibətilə təbrik etmişlər.

Moskva şəhərində keçirilən bu mötəbər yarışda həm məşqçi, həm də döyüşçü kimi iştirak edən hamımızın yaxşı tanıdığımız həmyerimiz, Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov adına Hacığıbul rayon İdman Sağlamlıq Mərkəzinin məşqçisi, dəfələrlə ölkə, Avropa, dünya çempionu olmuş Elnur Şəfiyev növbəti dəfə azarkeşlərini sevindirmiş, hamının gözlədiyi ən yüksək nəticəni əldə edərək qızıl medala sahib olmuş, dünya çempionu adını qazanmışdır. Beləliklə Elnur müəllim çoxsaylı medal kolleksiyasına yeni qızıl medal əlavə etmiş, öz yetişdirməsi Abbas Hüseynlə birlikdə doğma Hacığıbulun idman şərəfini daha yüksəklərə qaldırmışdır. Yüksək parlaq qələbə münasibəti ilə hər iki idmançımızı rayonumuzun ictimaiyyəti adından səmimi qəlbədən təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzu edirik.

N.Zeynalov

Multikulturalizm Azərbaycanla həyat tərzidir

Bu günlərdə Rayon Magistral Qaz Kəmərləri Sahəsində "Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə diqqətə çatdırıldı ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də möhtərəm Prezidentimiz İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kök-



ləri var.

Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələ-

rinə öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh, dostluq şəraitində yaşamaqları ölkəmizi bənzərsiz məkana çevirir.

Sadə insan olsa da, böyük nüfuza malik idi



İsmayilov Hacı Əhmədəğa Məhəmməd həsən oğlu 1942-ci ildə Hacığıbul rayonunun Abdullabad kəndində anadan olmuşdur. Bakı Politeknik Texnikumunu bitirən Əhmədəğa İmsayilov bir müddət Şirvanneft Qazçıxarma İdarəsində iş icraçısı işləmiş, öz işgüzarlığı,

əməksevərliyi ilə neftçilər kollektivinin dərin hörmətini qazanmışdır. İnsanlara qarşı sonsuz səmimiyyəti, zəhmətkeşliyi ilə seçilən Əhmədəğa İmsayilov uzun müddət Kür Talış Su Kəməri İstehsalat İdarəsində sex rəisi, sex rəisinin müavini vəzifələrində çalışmış, Bakı əhalisinin içməli su ilə təmin olunmasında zəhmətkeş insan, bacarıqlı mühəndis kimi mühüm rol oynamışdır.

Əhmədəğa kişi Kür Talış Su Kəmərinin təməlinin qoyulduğu ilk günlərdən burada işləmiş, müəssisənin təşəkkül tapmasında, istehsalat göstəricilərinin yaxşılaşmasında var qüvvə və bacarığını əsirgəməmişdir. O, Allaha bağlı, ürəy-

ində Allah eşqi olan bir insan idi. 2006-cı ildə Məşhəd, 2013-cü ildə Həcc ziyarətlərində olmuş, ziyarətlərdə xalqımız üçün, doğma el-obası üçün dualar etmişdir. Onun övladları və nəvələri ali təhsil almış, indi iqtisadiyyatımızın müxtəlif sahələrində çalışırlar. Əhmədəğa kişi sadə kənd adamı olsa da, el-oba içərisində böyük hörmətə və nüfuza malik bir insan idi.

El ağsaqqalı, sadə zəhmətkeş insan Hacı Əhmədəğa Məhəmməd həsən oğlunun xatirəsi Abdullabad kənd camaatının, onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Nazim Fətixanoğlu

2016-cı ildə Hacığıbul rayonunda bitkiçiliyin inkişafı

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 2004-cü ildən başlayaraq həyata keçirilən məqsədyönlü dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir. Bununla əlaqədar olaraq Hacığıbul rayonunda da kənd təsərrüfatı sahəsi üzrə müvafiq işlər və tədbirlər həyata keçirilir. Ölkədə uğurla aparılan aqrar islahatlar nəticəsində rayonumuzda da kənd təsərrüfatının dinamik şəkildə inkişaf etdirilməsinə, ildən-ildə yüksək nailiyyətlərin əldə olunmasına zəmin yaranmışdır.

Hacığıbul rayonunun iqtisadiyyatında kənd təsərrüfatı əsas apancı sahədir. Rayonun iqtisadiyyatında taxılçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq xüsusi rol oynayır. 2016-cı ilin doqquz ayının nəticələrinə görə rayon iqtisadiyyatında məhsul buraxılışının həcmində kənd təsərrüfatı sahəsinin payı 58,9 faiz təşkil etmişdir. Eyni dövrdə rayon iqtisadiyyatında kənd təsərrüfatının bitkiçilik sektorunun payı 21,3 faiz olmuşdur. Əvvəlki ilə müqayisədə məhsul buraxılışının həcmi kənd təsərrüfatında 105,4 faiz artmışdır.

2016-cı ilin məhsulu üçün rayon üzrə 13793 hektar sahəyə payızlıq

dənli bitkilər, o cümlədən 7130 hektar sahəyə payızlıq buğda, 6663 hektar sahəyə payızlıq arpa, 4094 hektar sahəyə isə yazlıq bitkilər, ondan 632 hektar sahəyə çoxillik otlar, 778 hektar sahəyə tərəvəz, 1572 hektar sahəyə bostan, 346 hektar sahəyə dən üçün qarğıdalı, 40 hektar sahəyə soya, 160 hektar sahəyə şəkər çuğunduru, 526 hektar sahəyə pambıq, 40 hektar sahəyə kartof bitkiləri ekilmişdir.

2016-cı ilin məhsulu üçün ekilmiş 20931,7 hektar sahənin 13793 hektarını və ya 65,9 faizini payızlıq dənli bitkilərinin, 778 hektarını və ya 3,7 faizini tərəvəz bitkilərinin, 1572 hektarını və

ya 7,5 faizini bostan bitkilərinin, 346 hektarını və ya 1,7 faizini dən üçün qarğıdalı bitkilərinin, 40 hektarını və ya 0,2 faizini soya bitkilərinin, 40 hektarını və ya 0,2 faizini kartof, 526 hektarını və ya 2,5 faizini pambıq bitkisi, 160 hektarını və ya 0,8 faizini şəkər çuğunduru bitkisi, 4,7 hektarını və ya 0,02 faizini örtülü torpaqlarda ekilmiş bitkilər, 3672 hektarını və ya 17,5 faizini keçmiş illərin əkinləri də daxil olmaqla çoxillik bitkilərin əkin sahəsi təşkil etmişdir.

Rayonda 2016-cı ilin sonu vəziyyətinə 13793 hektar taxıl sahəsi biçilib döyülmüş və həmin sahələrdən 47310 ton və ya keçən ilə müqayisədə 7,6 faiz çox taxıl məhsulu götürülmüşdür. Taxıl bitkilərinin ümumi məhsuldarlığı hər hektar sahəyə 34,3 sentner olmuşdur. Payızlıq dən üçün ekilmiş 13793 hektar sahənin 6663 hektarını arpa, 7130 hektarını isə buğda sahəsi təşkil etmişdir. Keçən ilə müqayisədə arpa məhsulu sahəsi 4,2 faiz, buğda məhsulu sahəsi isə 10,1 faiz artmışdır. 2016-cı ildə biçilmiş 7130 hektar buğda sahəsindən 25922 ton buğda məhsulu, biçilmiş 6663 hektar arpa sahəsindən isə 21388 ton arpa məhsulu toplanmışdır ki, bu da ke-

çən ilə müqayisədə 1187 ton və ya 4,8 faiz çox buğda, 2142 ton və ya 11,1 faiz çox arpa məhsulu deməkdir. Cari ildə rayonda hər hektar sahəyə buğdanın məhsuldarlığı 36,4 sentner, arpanın məhsuldarlığı isə 32,1 sentner olmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq 2004-cü ildən başlayaraq rayonda dən üçün qarğıdalı və günəbaxan bitkiləri, 2016-cı ildən etibarən isə şəkər çuğunduru, soya və pambıq bitkiləri ekilməyə başlanmışdır. 2016-cı ildə rayon üzrə 346 hektar sahəyə dən üçün qarğıdalı, 160 hektar sahəyə şəkər çuğunduru, 526 hektar sahəyə pambıq və 40 hektar sahəyə isə soya bitkiləri ekilmişdir. Əkilmiş 346 hektar sahədən 1965,5 ton dən üçün qarğıdalı, 160 hektar sahədən 1120 ton şəkər çuğunduru, 526 hektar sahədən 748,6 ton pambıq, 40 hektar sahədən 40 ton soya məhsulu yığılmışdır.

Rayonda kənd əməkçiləri əsasən tərəvəz və bostan məhsullarının yetişdirilməsi ilə də məşğul olur. Rayonda 2016-cı ildə ekilmiş 778 hektar tərəvəz sahəsindən 20261 ton tərəvəz məhsulu yığılmışdır. Əvvəlki ilə müqayisədə rayonda tərəvəz əkin sahəsi 0,5 faiz,

tərəvəz məhsulu isə 105 ton artmışdır. 2016-cı ildə ekilmiş 1572 hektar bostan bitkiləri sahəsindən 23309 ton bostan məhsulu yığılmışdır. Əvvəlki ilə müqayisədə bostan bitkilərinin əkin sahəsi dəyişməmiş, bostan bitkilərinin məhsulu isə 3 ton artmışdır. Cari ildə rayon üzrə 40 hektar sahədə kartof bitkisi ekilmiş və mövsüm ərzində 439 ton kartof məhsulu yığılmışdır. Ötən ilə müqayisədə rayonda 2,6 faiz çox kartof məhsulu yığılmışdır.

Rayon üzrə meyvə toplanması da başa çatmışdır. 2016-cı il vəziyyətinə rayon üzrə bağlardan 11205 ton (keçən il 11057 ton) meyvə toplanmışdır. Əvvəlki ilə müqayisədə rayonda 148 ton və ya 1,3 faiz çox meyvə yığılmışdır. Mövsüm ərzində rayon üzrə təsərrüfatlarda 261 ton üzüm məhsulu yığılmışdır.

Rayonda növbəti ilin məhsulu üçün payızlıq əkin şumunun qaldırılması da başa çatmışdır. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18852 hektar sahəyə şum qaldırılmış, 8950 hektar sahədə dən üçün buğda, 6870 hektar sahədə isə dən üçün arpa səpini aparılmışdır.

Rayon Statistika İdarəsi



HACIQABUL

№ 25 (659) 25 dekabr 2016-cı il

Dini radikalizmə qarşı mübarizə metodları

Dini radikalizm dedikdə hər hansı dini, məzhəbin, cərəyanın üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadın ardıcullarına dözümsüz münasibət göstərilməsi anlamına gəlir. Bu gün bəşəriyyətin elmi-texnologiyə, sosial-siyasi cəhətdən sürətlə irəliləməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməmiş, əksinə, global təhlükə halını almışdır. Təəssüflər olsun ki, dini radikallaşmaya ölkəmizdə də rast gəlinir.

Əvvəla qeyd etmək lazımdır ki, radikal dini qrupların Azərbaycanda yayılmasında əhalinin böyük hissəsinin dini sahədə məlumatsızlığı, İslama, onun fəlsəfəsinə, mədəni dəyərlərinə, tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetersizliyi əhəmiyyətli rol oynamışdır.

Radikal cərəyan mənsubları dini maarifləndirmənin zəif aparılmasından və əhalinin dini biliklərinin səthi olmasından istifadə edərək təlimlərini həqiqi İslam dəyərlərini təbliğ etmək adı ilə ölkənin müxtəlif bölgələrində, xüsusilə də Şimal və Şimal-Qərb rayonlarında yaymağa nail olmuşlar.

Bu gün öz təlimlərini ölkəmizdə yaymaqla məşğul olan kiçik dəvətçi və ya təbliğatçı qruplar fəaliyyət göstərir. Ancaq onların təbliğat siyasəti heç də bunlarla məhdudlaşmır. Çünki onların prinsiplərinə görə təlimi qəbul edən hər kəs dini təşviqat aparmalıdır.

Təbliğatda ümumi kommunikativ vasitə sayılan internetdən - xüsusilə sosial şəbəkələrdən geniş yararlanmaqla, bröşürlərdən, öz alimlərinin əsərlərinin Azərbaycan, rus və türk dillərinə tərcümələrindən, məşhur simalarının xütbələri və moizələri yazılmış audio və video kasetlərdən, DVD və CD diskərdən istifadə edirlər.

Tərəfdarlarına geyimləri və zahiri görkəmləri ilə seçilməyi təlqin edirlər. Lakin son zamanlar bu hal nisbətən azalmışdır. Bunun başlıca səbəblərindən biri ölkədə fəaliyyətlərini nisbətən taktiki və gizli müstəvidə aparmalarıdır.

Onlar insanlarla söhbətdə ənənəvi ruhanilərin həyat tərzinə, dinə baxışına tənqidlə yanaşır, qarşılaşdıqları hadisələrə uyğun aya və hədislər nəql edirlər. Tərəf müqabilərinə təlimlərini dikte edərək sadə xalq dilində danışır, mülayim və səmimi rəftar edirlər. Sıralarına qatdıqları insanların bir sıra sosial problemlərini həll etməklə, həmçinin, həcc ziyarətinə getməkdə köməklik göstərməklə aralarındakı mədəni bağlılıqlarını möhkəmləndirirlər.

Ümumiyyətlə, radikal dini qrupların təbliğat və idarəçilik metodları çox sadə və effektivdir. İdeologiyaları mənim-səyən şəxslər digər şəxsləri də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyət yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır,

zəif iradəlilər qrupun yeni üzvlərinə çevrilirlər. Beləliklə, yeni şəbəkələrin zəncirvari həlqəsi formalaşır.

Məlumdur ki, psixoloji baxımdan insanın təbiətində başqalarından seçilmək istəyi var. Cəmiyyət içərisində özünü təsdiq edə bilməmiş, digər insanlardan öz xüsusiyyətlərinə görə çox da fərqlənməyən insanlar, sanki həmişə özlərini axtararaq təsdiq etməyə çalışırlar. Bəzi hallarda belə adamlar məhz bu yolla - cəmiyyətdən fərqli geyim, görünüş, düşüncə, davranış tərzilə özlərinin təsdiqinə səy göstərilir.

Bu kimi ideologiyaların tərəfdarlarının artmasının və güclənməsinin qarşısını almaq üçün onların təbliğat mexanizmini öyrəndikdən sonra onlara qarşı mübarizə metodlarını işləyib hazırlamaq mümkündür. Amma yetər ki, dini ictimaiyyət bu məsələdə aktivlik nümayiş etdirməsin.

Lakin müşahidələr göstərir ki, dövlət milli və ideoloji təhlükəsizliyi baxımından ölkədəki dini radikal qüvvələrə qarşı qanunvericilik çərçivəsində bütün lazımi tədbirləri mütəmadi həyata keçirib, problemin həlli istiqamətində müvafiq işlər gördüyü halda təəssüf ki, ənənəvi dindar kəsimin bir hissəsi məsələyə sanki biganə yanaşır. Məscidlərdə qeydiyyatdan keçən və hüquqi status alan bəzi dini icmalar isə radikal qüvvələrə qarşı mübarizədə bir çox halda ya yaxalarını kənara çəkir, ya da heç bir adekvat iş görmədən problemin yalnız dövlət qurumları tərəfindən həllini gözləyirlər.

Buna qətiyyətlə yol verilməməlidir, çünki məsciddə qeydiyyatdan keçmiş icmalar təmsil etdikləri ərazinin həm dini, həm də icma kimi hüquqi məsuliyyətini daşıyırlar. Təbii ki, məsələnin mədəni məsuliyyətinin nə qədər ağır olduğunu dindarlar daha yaxşı anlayırlar. Ona görə də, dini icmalar radikal cərəyanlarla mübarizədə daha aktiv olmalı və önə çıxmalıdırlar.

İlk növbədə dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları, onların buraxdığı nöqsanlardan yararlanıb öz təbliğatlarını apara bilməsinlər.

Yeniyyətə və gəncləri radikalizm təsirlərindən qorumaq üçün bir sıra metodlara nəzərə salaçaq.

Maarifləndirici metod: Bu metoda əsasən, əvvəlcə dini icma üzvləri özləri radikal dini qrupların ideoloji əsasları və mənfəi təzahürləri barədə maariflənməli, sonra təmsil etdikləri ərazidəki insanlarla həmin bilgilərin mütəmadi ötürülməsinə çalışmalıdırlar. Maarifləndirmə tədbirləri icmadaxili yığıncaqlarda geniş müzakirə olunmalı, sonrakı mərhələdə əhalinin sıx gəldiyi dini mərasimlərdə, yaxud yas məclislərində də aparılmalıdır. Lakin söhbətlər zamanı etik qaydalar maksimum diqqət edilməli, qarşı tərəfdən provokasiya olsa belə, buna gəldirməli və əxlaq prinsipləri maksimum qorunmalıdır. Dini icmalar öz hüquqlarından istifadə edərək yerli mətbuatda da müvafiq mövzularda maarifləndirici yazılarla çıxış edə bilərlər.

Profilaktik metod radikal dini cərəyan

anın təsiri altına yenidən düşmüş insanlarla izahat işi aparmaq və onları dini-ideoloji baxımdan geri qaytarmaq anlamına gəlir. Xüsusilə gənclər və yeniyetmələr cərəyanın təsirinə yenidən düşmüşsə, bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Bu işlə peşəkar din xadimlərinin, yaxud dini baxımdan təcrübəsi çox olan dindarların məşğul olması daha məqsədəuyğundur. Çünki profilaktik metodu tətbiq edənlər həm insanların psixologiyasını yaxşı bilməli, həm dini bilgi baxımından dərin olmalı, həm də cəmiyyət içində dediklərini özlərinin ilk tətbiq etdiyi nümunəvi şəxsiyyət kimi bilinməlidirlər.

İnzibati metod: Bu metod əsasən problemlə mübarizə aparan dövlət qurumlarının üzərinə düşsə də, dini icmalar da müəyyən mənada bu sahədə töhfə verə bilərlər. Müşahidələr deməyə əsas verir ki, radikal bir sıra halda mövcud dini icmaların fəaliyyətinə kobud şəkildə müdaxilələr edir, xüsusilə dini ayinlərin, məsələ, namazların icrasında maneçilik törədir, yaxud məscidin nizamını pozan əməllərə yol verirlər. Dini icmalar belə hallarla üzləşəndə məscid ətrafında söhbətə yaranmaması üçün çox vaxt buna göz yumur, ya da hüquq-mühafizə orqanlarına xəbər vermədən məsələni özləri həll etməyə çalışırlar ki, bu da adətən, dava-dalaşa nəticələnir. Ona görə də, dini icma üzvləri bu sahə ilə bağlı dövlətin qanunlarına yaxşı bələd olmalı və radikal ünsürlərlə hüquqi müstəvidə mübarizə aparmağı öyrənməlidirlər.

Ümumi müşahidələrimiz onu göstərir ki, radikal qruplar dini icmaların praktiki fəaliyyət göstərməyən, yaxud zəif fəaliyyət göstərən məscidləri ələ keçirməyə çalışırlar. Onlar nəzarətsiz, boş olan məscidlərdə qısa müddətdə öz icmalarını yaradır, hətta aralarından namaz qıldıracaq imamı seçib müəssəssəkil fəaliyyətə yönəldirlər. Bu baxımdan dini icmalar daha diqqətli olmalı, məscidləri nəzarətsiz qoymamalı, ibadətqahdakı daxili nizam-intizamın qorunmasına maksimum riayət etməlidirlər.

Radikal dini cərəyanlar əsasən, enerji və vaxtlarını sərf etmək üçün imkan, vasitə axtaran gəncləri arayıb tapırlar. Adətən bu gənclərin intellektual səviyyəsi və situasiyanı düzgün qiymətləndirmə qabiliyyətləri yetərinə yüksək olmadığından qısa müddətdə manipulyasiya obyektinə çevrilirlər. Bu baxımdan gənclərimizin radikal cərəyanların təsirlərindən qorunması öz aktuallığını nəinki qoruyub saxlamaqda, hətta öz əhəmiyyətini dikte etməkdədir və layihənin məhz bu istiqamətdə həyata keçirilməsi tamamilə yerində olan prioritet məsələlərdəndir. Buna görə də sağlam ənənəvi dini baxışlara sahib dindarların yetişdirilməsi hər bir din xadiminin, dini icmanın eləcə də vətəndaşın qarşısında duran mühüm və həyatı əhəmiyyətli işlərdən biridir.

Elvin Şixəliyev,
RİHB-nin İctimai Siyası və Humanitar Məsələlər Şöbəsi Müdiri-nin Müavini - dini qurumlarla işin təşkilatçısı

Yeni il şənliklərini yanğınsız keçirək

Qarşıdan "Yeni il" bayramı gəlir. Yeni il şənliklərini bəzəkli yolkasız təsəvvür etmək çətindir. Hər il olduğu kimi bu il də mədəniyyət və təhsil ocaqlarında, uşaq bağçalarında, yaşayış evlərində yolkalar qurulur və onlar müxtəlif bəzək əşyaları ilə bəzədilir. Lakin bəzən yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərində qəmginlik gətirir, uşaqların odla dəcəlliyi yeni il şənliyini acınacaqlı sonluqla bitirir. Buna görə də müəllimlərin, tərbiyəçilərin və məktəblilərin yeni il şənliklərini təşkil edərkən hansı yanğın təhlükəsizliyi tədbirləri görülməsini bilmələri zəruridir.

Şam ağacı qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyələrin və s. ehtiyat çıxış qapıları "Çıxış" sözü yazılmış işıqlandırıcı göstəricilərlə və tez açıla bilən cəftə ilə təmin olunmalıdır. Yolka şənliyində həddindən artıq uşaq toplanmışdan və çıxış yolu kifayət qədər olmadığından tıxac əmələ gəlir, uşaqlar vahimənlir və yaranmış sıxlıq zamanı uşaqlar yığılaraq ayaq altında əzilə bilər.

Şam ağacı qurarkən yerə möhkəm bərkidilməli, yaxud yığılmayan dayağ üstündə qurulmalıdır, həmçinin onun budaqları tavana və divara toxunmamalıdır. Onun işıqlandırılması isə elektrik cərəyanı ilə yalnız zavodda hazırlanmış standartlara uyğun avtomat qriyləndirilməlidir. Elektrik qriyləndirici birbaşa avtomat tərtibat vasitəsilə elektrik lövhəsinə və yaxud razetkaya qoşula bilər.

Yeni il şənlikləri zamanı pambıqdan, tenzifdən, kağızdan və digər tezəlişən materialardan tikilmiş paltarlar geymək olmaz. Yolka şənliklərində işıqlandırmaq olmaz, bu olduqca təhlükəlidir. Onu oddan qoruyucu maye hopdurulmamış pambıqla bəzəmək, ondan tezəlişən sellüloz, kağız və s. hazırlanmış oyuncaqlar asmaq, eləcə də bertoli duzu səpmək qadağandır.

Yeni il şənlikləri zamanı qığılcım

səpən fişəng və digər partlayıcı oyuncaqlardan istifadə etmək təhlükəlidir. Uşaqlar bayram şənlikləri ərafında odlu fişəngləri və digər partlayıcıları fikirləşmədən istənilən səmtə ata bilərlər. Həmin fişənglər müxtəlif tikililərin yanar konstruksiyalarının üzərinə düşərsə yanğın törətməklə bədbəxt hadisələrin baş verməsinə səbəb olar. Odur ki, hər bir vətəndaş satışına qadağa qoyulmuş hər hansı fişəng və pirotexniki məmulatların müxtəlif yollarla əldə edilməsinin qarşısını almalıdır.

Yeni il şənlikləri zamanı hər bir müəllim və məktəbli yanğından mühafizə orqanlarının yaxın köməkçisi olmalı, yeni il yolkası qurulan zaman yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş qayda pozuntuların müvafiq tədbirlər görməlidirlər. Yanğın Təhlükəsizliyi Qaydalarına düzgün riayət olunması yeni il şənliyinin təhlükəsiz keçirilməsinə, əməkdaşlığımızın və həyatımızın yanğından qorunmasına tam zəmanət verir.

Yeni iliniz mübarək!
Yanğın hadisəsi baş verdikdə 101 və ya 112 nömrələrinə zəng etməyi unutmayın!

Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi



Dünya uşaqların gözü ilə

Bu günlərdə MKS-nin 24 sayılı kitabxana filialının təşkilatçılığı ilə folklor klubunda "Dünya uşaqların gözü ilə" adlı tədbir keçirilmişdir. Dövlət himni ilə başlayan tədbirdə şəhər 2 sayılı tam orta məktəbinin şagirdlərindən Nahidə Əlcanlı, Əli Quliyev, Mehman Süleymanov, Aydan Əliyeva, Kənan Əlcanlı, Tünzalə Əliyeva, Səidə Quliyeva, şəhər 5 sayılı tam orta məktəbinin şagirdlərindən Fidan Qasımlı, Hilal Mirzəzadə, Vüsal Mirzəzadə, Xəyalə Heyderova, Həzrət Qasımlı, şəhər 4 sayılı tam orta məktəbinin şagirdi Hüseyn Hüseynli müxtəlif rəqs və səhnəcik nömrələri ilə çıxış etmişlər. Tədbirdə klassik şairimiz Nizami Gəncəvinin "Atanın oğula nəsihəti" hekayəti, "Bir qalanın sirri" filmindən "Elşənin kitablarla söhbəti", "Cırdanın nağılı" məktəblilər tərəfindən səhnələşdirilmişdir. Şəhər kitabxanasının əməkdaşları Aytəkin Mirzəyeva və Tamella Həniyyəyeva tədbir iştirakçılarında uşaq hüquqları haqqında geniş məlumat vermişlər.

Elmira İbrahimova,
şəhər MKS-in əməkdaşı

Elan

Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Əliyev Zakir Əkbər oğlunun adına verilmiş JN-0025, kodu 91008018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin!

Rayon Polis Şöbəsinin kollektivi iş yoldaşları İqbal Əhmədovaya atası **Fazilin** vəfatından kədərləndiyini bildirir, dərin hüznə başsağlığı verir.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son dakika MMC" mətbəəsində çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisensiya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ. Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200